

# AZƏRBAYCAN ÜZÜMÇÜLÜYÜNÜN KEÇMİSİ VƏ BU GÜNÜ

**(Əvvəl 8 fevral tarixli sayımızda)**

Qarşıda respublikada ümmükmən, kənd təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsinin, onun sənaye temmeli üzərində intensiv amillər əsasında daha da inkişaf etdirilməsinin ardıcılış suretdə həyata keçirilməsi vəzifəsi dururdu. Bu cəhətdən mövcud üzümlük-lərin aqrotexnikasını təkmilləsdirmek, cərgəarası becərmələrdə daha səmərəli texniki vasitələrdən istifadə etmek, məhsuldarlığın yüksəldilməsi üçün qabaqcıl texnologiyanın tətbiq olunması, süfrə üzümü istehsalının 2-3 dəfə artırılması kimi mühüm vəzifələr də qarşıya qoyulmuşdur. Buraya şəhər əhalisinin uzun müddət (ən azı 6-7 ay) təzə-

süfrə üzümü ile təmin edilməsi və bu məqsədə dərin ixtisaslaşdırma yolu ilə Ağ şanı, Qara şanı, Ağ Xəlili, Qara Xəlili, Kardinal, Ağadayı kimi tez, orta və gec yetişen süfrə sortlarının əkin sahəsinin genişləndirilməsi məsələleri də daxil idi.

Sən demə, bütün bunlar SSRİ-nin 80-ci illərdəki rəhbərliyinin xoşuna gəlmirmiş. Elə buna görə də birmənalı demək olar ki, Azərbaycanda üzüm-şərab istehsalının geniş miqyasda ixracı o vaxtkı İttifaq bazarına güclü təsiri bəzi qonşu dövlətlərə sərf eləmirdi və onlarda qısqanlıq yaradırdı. Bunun səbəbi olaraq, 1985-ci ildə keçmiş İttifaq rəhbərliyi tərəfindən "Sərəxosluğu və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında" qəbul edilmiş qərarda Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı, demək olar ki, dayandırıldı. Bu qərar başdan-ayağa Azərbaycanın kənd təsərrüfatına qarşı təxribat idi. Həmin qərara əsasən, respublikanın Üzümçülük-Şərabçılıq Komitəsi nəzdində olan 327 ixtisaslaşdırılmış üzümçülük-şərabçılıq sovxozu, 172 emal zavodu, 2 sovxozi texnikum, 2 ilkin emal zavodu, 2 konyak zavodu,

Xanlar Aqrosənaye Kombinatı leğv edildi. Yüzlərlə hektar üzümlük sahəsi məhv edildi, üzüm sortlarının sahəsi silindi. Respublikaya 100 milyon manatlarla ziyan dəydi.

Hazırda respublikada üzümlüklerin ümumi sahəsi 16,3 min hektara çatdırılmışdır. Keçən il plantasiyalardan 150,9 min tondan artıq üzüm məhsulu tədarük edilmiş və yüksək keyfiyyətli şərablar istehsal olunmuşdur. İndi Azərbaycanda 40-a yaxın üzüm emalı müəssisəsində müxtəlif növ şərablar, konyak materialı və s. istehsal edilir. Şərabçılıq məhsulları bu sahədə tanınmış Fransa, İtaliya, Almaniya, İsveç kimi böyük ölkələrə ixrac edilir.

Bəs bu gün respublika iqtisadiyyatında üzümçülüğün rolü nədən ibarət ola bilər və bu sahəyə önəm verməyə dəyərmi? Əlbəttə, uzun illər bu sahada çalışan alimlərin səmərəli tədqiqatları və elmi araşdırılmaları bu sualı birmənali cavablaşdırmağa əsas verir. Üzümçülük sahəsinin bu gün də inkişaf etdirilməsi əhəmiyyətə malikdir. Üzümçülük kənd təsərrüfatında nisbətən yüksək məhsuldarlıqla malik olması və istehlak dəyəri cəhətdən faydalı, sənaye emalı və satışı etibarilə daha qəlirli sahə olması ilə fərqlənir.

Üzüm, hər şeydən əvvəl dadlı qida vasitəsi olmaqla sənaye üçün qiymətli xammaldır. Üzüm giləsinin tərkibində 16-25 faizdən çox şeker (glükoza və fruktoza), habelə çoxlu üzvi və mineral maddələr, vitaminlər vardır. Bundan başqa, üzümün böyük müalicəvi əhəmiyyətini xüsusilə qeyd etməyə dəyer. Belə ki, üzümün tərkibindəki şeker nisbətən asanlıqla mənimşənilidir, üçün o, əzələ sistemi, xüsusən ürək-damar sisteminin möhkəmlənməsi üçün faydalıdır. Üzüm bağırısaqda və qara ciyerdə toplanan zəherli maddələri zərarsızlaşdırır, qanda sidik cövhərini

zaldır ve organizmdə duzların toplanmasının qarşısını alır.

Hesablamalar gösterir ki, bir kilogram üzümde orta hesabla 700-1200 kalori vardır ki, bu da insanın gündəlik kalori rasionunun 30 faizi deməkdir. İzümdən kompot, mürəbbə, marinad, oşab, kişmiş və s. hazırlanması da ox geniş yayılmışdır. Azərbaycanda zümün yarpağından və oduncuğın- dan da çox istifadə edilir. İqtisadi potensial imkanları baxımından isə zümçülük, respublikanın xalq təsərrüati kompleksində əsas yerlərdən birini

valarda yüksək mükafata layiq görü-  
n Azərbaycan şərabları və konyakla-  
nın istehsalına üstünlük verilsin, bu-  
nla da xaricdən getirilən keyfiyyətsiz  
şab idxləlinin xüsusi çekisi azaldılsın.

Üzümçülüyün tinglik bazasının inki-  
fi, məhsuldar sortların təbii-iqtisadi  
nalar üzrə düzgün seçilib rayonlaş-  
ılması ilə bir tərefdən əkinlərdə sort  
rişığının qarşısı alınar, digər təref-  
də aqrotexniki tədbirlərin daha sə-  
yerli təşkilinə, habelə şerab istehsa-  
da yüksək keyfiyyətli məhsul əldə  
mək üçün elverişli sərait yaranmış

A close-up photograph of a bunch of ripe, dark purple grapes hanging from a vine against a background of green leaves.

A close-up photograph of a bunch of ripe purple grapes hanging from a vine. The grapes are a vibrant shade of purple, some with a slight pinkish hue. They are surrounded by green grape leaves. The background is a bright, overexposed sky, creating a soft, dappled light effect through the leaves.

ələblərinə uyğunlaşdırmaq asanlaşdı.

Bu gün aqrar sahənin səmərəliliyi- yüksəldilməsinə dövlət böyük m verir. Ölkə Prezidentinin çox-

ı gösteriş ve sərəncamlarına müq üzüm bitkisinin becərilməsi ilə şəhər olan fermerlərin normal fəaliyətin temin edilməsi üçün onların dödi-texniki bazaları möhkəmləndiriləkənd təsərrüfatı istehsalçıları ilə yaşı, fermerlərə güzəştli kreditlər veriləyanaq və sürükü materiallarının, hək olar, yarısı dövlət hesabına nilir.

Ölkə başçısı cənab İlham Əliyevin  
ata keçirdiyi uğurlu strategiya çər-  
sində Azərbaycanda üzümçülüyün  
onun emal sənayesinin müasir ba-  
iqtisadiyyatı səviyyəsində inkişaf  
yrılməsi qarşıda mühüm bir vəzifə  
i govulmuşdur.

Məlumdur ki, hər hansı bitki növü-  
inkışafı üçün Azərbaycanın zəngin  
i-iqlim şəraitinin spesifik xüsusiyyəti  
nəzərə alınmalıdır. Üzüm bitkisi-  
xəstəlik və zərərvericiləri də müx-  
iqlim şəraitində eyni vaxtda öz tə-  
hisi göstərmir, yeni xəstəlik və zərər-  
cilər yerli şəraitdə asılı olaraq  
tətəlf vaxtlarda baş verir. Odur ki,  
ları nəzərə alaraq müvafiq aqro-  
niki tədbirlərin səmərəli təşkili, kim-  
i, bioloji və s. mübarizə üsullarının  
ciil və vaxtında aparılması texnolo-  
asının hazırlanıb həyata keçirilməsi  
nələrin əsas vəzifələrindən hesab  
dur. Demək olar ki, hər il yeni funqisi-  
lerin tədqiqatı və təcrübədə müvafiq  
əğl keçirilir, ən səmərəli variantları  
lib istehsalata təqdim edilir. İnstitut  
əkdaşlarının son iki ildə üzüm bitki-  
n ən qorxulu xəstəliyi olan "Oidi-  
-a qarşı "Kollis" preparatının sınağı  
də institutun təcrübə sahəsində  
rdıqları elmi-tədqiqat işləri müsbət

ticeler vermiştir. Məlum olmuşdur  
bu preparat həm nisbətən ucuz ba-  
geldiyinə və həm də yüksək effektli-  
ne görə təsərrüfatlar üçün daha fay-  
lıdır.

Azerbaycanda kənd təsərrüfatının  
ən yüksəlisinə nail olmaq üzümçülük  
ün üstün inkişafına nail olmadan  
mümkün deyildir. Üzümçülüğün inkişaf  
sayəsində ildən-ile artan ümumi gəliri  
heç bir başqa sahələrdə, hətta pam-  
qılıq ve heyvandarlıq sahələrində  
de, əldə etmək mümkün deyildir.  
Bəzək üzümçülükdə olan potensial im-  
kanları qabaqcadan duyan böyük ön-  
nimiz Heydər Əliyevin kənd təsərrü-  
fatı sahəsində vaxtilə həyata keçirdiyi  
strategiyası bu gün başqa sahələrlə  
naşı, aqrar sahədə də Prezident  
İsmam Əliyev tərəfindən uğurla inkişaf  
dirilir.

Bu yaxınlarda kənd təsərrüfatı nazi-Heydər Əsədov AzETÜŞİ-nin həkdaşları ilə görüşə gəlmiş, institutun mövcud vəziyyəti ilə yerində təşşolmuş, elmi-tədqiqat işlərinin gedidi ilə maraqlanmış ve institutda üzüm-lük və şərabçılıq sahəsində mövqəd problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bilməsdir.

Sübhə etmirik ki, respublika kənd tərrüfatı sahəsinin yeni qaydada idarə ildiyi hazırkı bir vaxtda aidiyyəti qanlar tərəfindən Respublika Zümçülük və Şərabçılıq İnstitutunun ha səmərəli fəaliyyət göstərməsi üç müvafiq elmi potensialın yaradılması diqqətdən kənar qalmayacaqdır.

Tariyel PƏNAHOV,  
AzETÜŞ İnstitutunun direktoru,  
texnika üzrə fəlsəfə doktoru,  
Beynəlxalq Üzümçülük-Şərabçılıq  
Akademivasının həqiqi üzvü.

Rəhman VERDİYEV,  
iqtisad elmləri namizədi, dosent.